

Qasimova R.T.¹, Cəfərov Y.M.²

^{1,2}AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

¹renakasumova@gmail.com, ²vedgar@yandex.ru

INTERNETDƏ AZƏRBAYCAN ƏLİFBASI İLƏ DOMEN ADLARININ TƏRTİBATINDAKI BƏZİ PROBLEMLƏR

Daxil olmuşdur: 03.10.2019. Düzəliş olunmuşdur: 03.12.2019. Qəbul olunmuşdur: 12.12.2019.

Məqalədə Internetdə Azərbaycan əlibəsi ilə domen adlarının tərtibatındaki mövcud vəziyyət və problemlər analiz edilir. Bu məqsədlə yüksək səviyyəli beynəlxalq təşkilatlar tərəfindən idarəetilən IDN qeydiyyatı prosesi araşdırılır. Eyni zamanda IDN sahəsində mövcud olan problemlərin milli domen adlarının qeydiyyatı və tərtibati prosesinə yaradıldığı çətinliklər təhlil olunur. Azərbaycanın milli əlibəsi ilə domen adlarının tərtibi üçün Azərbaycan dilində olan milli domen adlarından istifadə sisteminin hazırlanması, texniki məsələlərin həlli, domen adlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, standart transliterasiya konvertorunun yaradılması müəyyən edilir. Həmçinin Azərbaycanın istifadə etdiyi əlibəmin dilin daxili qanunlarına, domen adlarının tərtibatı və yazılımında qeydiyyat üçün nəzardə tutulmuş beynəlxalq qaydalarla və normalara uyğunluğu ilə bağlı problemlər analiz edilir. Bu problemlərin aradan qaldırılması üçün bəzi təklif və tövsiyələr verilir. Azərbaycanda və digər türkdilli ölkələrdə milli əlibə ilə domen adlarının tərtibatı üçün bu təklif və tövsiyələrdən istifadə etmək olar. Əcmal xarakteri daşıyan məqalədə, əsasən, təsviri metoddan istifadə edilir.

Açar sözlər: domen adları, yüksək səviyyəli domenlər; ICANN, IDN, DNS, Əşyaların Interneti.

Giriş

Internetdən istifadə etməklə insan fəaliyyətinin bütün sahələri - elm, təhsil, siyaset, biznes, istehsal, xidmət və s. inkişaf üçün yeni imkanlar əldə edir. Internet kommunikasiya və kommersiya işini global şəkildə həyata keçirən virtual makana çevrilmişdir. Yəqin elə bu səbəbdəndir ki, dünyaya əhalisinin üç milyarddan çoxu Internet istifadəçisidir. Internetdə ünvanlarının idarə edilməsi Domen Adları Sistemi (Domain Name System, DNS) vəsiatçı ilə həyata keçirilir. Bu gün DNS milyardlarla sorgunu gündəlik emal edən on böyük paylanmış verilənlər bazasıdır.

Domen (ingiliscə "domain" sözü latin dilində sahib olma, malik olma mənasını verən "dominium" sözündən əmələ gəlməmişdir) Internetin məntiqi səviyyəsidir. Başqa sözlə, domen – domen adları fazasının mərkəzələşdirilmiş sahəsidir. Domen adları nöqtələrlə ayrılmış simvol sahələrindən ibarətdir. Kənar sağ sahə yüksək səviyyəli domeni göstərir, sonra sağdan sola iyerarxiya üzrə altdomenlər galır, kənar sol saha isə hostun adını göstərir.

1984-1985-ci illər ərzində birinci yüksək səviyyəli domenlər (Top Level Domain, TLD) tətbiq edilmişdir: .com, .org, .net, .edu, .gov, .mil. 1988-ci ildə standartlaşdırılmış Beynəlxalq təşkilat (ISO) tərəfindən ISO 3166-1 beynəlxalq standartına uyğun ölkə və ərazilərin ikihərflə kodlarına əsaslanan ikinci səviyyəli milli domenlər meydana gəldi (country code Top Level Domain, ccTLD). Bu domenlərdən biri da az Azərbaycan zonasıdır.

Internetə nəzarət edən və domen adlarının fəaliyyətinə cavabdeh olan beynəlxalq təşkilatlar mövcuddur: Internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (The Internet Corporation for Assigned Names and Numbers, ICANN), Internetdə Nömrələnmənin Təyini üzrə Qeydiyyat Təşkilatı (Internet Assigned Numbers Authority, IANA), Internet Adlarının Avropa üzrə Qeydiyyat Qurumu (Réseaux IP Européens, RIPE), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization, WIPO) və s. [1].

"Beynəlxalq təşkilatlar tərəfindən idarəetilən milli domen adları" (Internationalized Domain Names - IDN) anlayışı yeni minilliyin əvvəllərindən qlobal məqyasda aktuallıq qazanmışdır. Bu anlayış virtual məskəndə ingiliscə dilinin, habelə latin əlibəsinin üstünlüğünün milli dil və əlibələrin xeyrinə dəyişdirilməsi

məqsədindən irəli gəlir. Bu mənada IDN-in yaradılması Internet şəbəkəsinin inkişafı istiqamətində atılan ən mühüm addimlardan biridir. Internet Mühəndisliyi üzrə İşçi Qrupu (ing. Internet Engineering Task Force, IETF) tərəfindən yaradılan sistemin əsas məqsədi milli əlifba simvollarından istifadə etməklə domen adlarının reallaşdırılması üzrə tələblərin hazırlanmasıdır. Qrupun qarşısında duran digər vəzifələrdən biri də mövcud vəziyyətin hazırlanması, texniki və sosial aspektlər nəzərə alınmaqla müvafiq təkliflərin irəli sürülməsidir [2].

Mövzunun aktuallığı

Qiymətləndirmələrə görə, hazırda dünya əhalisinin təxminən 2.6 milyardı (36%) latin əlifbasından, 1.3 milyardı (18%) Çin heroqliflərindən, 1 milyardı (14%) hind əlifbasından, 1 milyardı (14%) arəb əlifbasından, 0.3 milyardı (4%) kırıl əlifbasından, 0.25 milyardı (3.5%) Cənubi Hindistan əlifbasından, 0.75 milyardı isə (11%) digər milli əlifbalardan istifadə edir [3].

Bu da onu göstərir ki, dünyadan müxtəsil ölkələrində yaşayış potensial Internet istifadəçilərinin 64%-i latin əlifbasından istifadə etməyən əhali qrupuna aiddir. Domen adlarının yaradılması isə rəqəmlərin və sifir latin əlifbasına aid hərflərin birləşməsinə əsaslandığından bu vəziyyət latin qrafikasından istifadə etməyən dillərdə domen adlarının yaradılmasına və qeydiyyatına imkan vermir.

Dünya əhalisinin məhüm əksəriyyətini təşkil edən Afrika, Hindistan, Cənubi Asiya kimi regionların ingilisdilli olmayan əhalisinin böyük bir qisminin məhz qeyd edilən səbəblərdən Internetdən istifadə edə bilməməsi regionlar, əhali qrupları arasında rəqəmsal uçurum (digital gap) problemləri ilən-ilə dərinləşdirir və həm ölkələrin milli təhlükəsizliyini, həm də ümumilikdə əşəriyyətin gələcəyini təhdid edən qlobal problema çevrilir.

Qeyd etmək lazımdır ki, bu məsələlər 16-18 noyabr 2005-ci ildə Tunisda keçirilən IC-nin problemləri üzrə ümumdünya sammitinin (World summit on the Information Society – WSIS) ikinci mərhələsində öz əksini tapmışdır. Sammitdə əsas məqsəd "rəqəmsal uçurum"un aradan qaldırılması üçün maliyyə mexanizmləri, Internetdən istifadənin idarə edilməsinin və onunla əlaqadər məsələlərin, həmçinin Cenevə və Tunis sammitlərində qəbul edilmiş qərarların yerinə yetirilmasına diqqəti yönəltmək idi [4].

Dil milli mədəniyyətin ayrılmaz tərkib hissəsidir. Əgər bir förd virtual məkanda özünü öz ana dilində ifadə edə bilmirsə, yaxud hətta öz mədəniyyətinə mənsub insanlarla virtual ünsiyyət üçün başqa bir mədəniyyətin parçası olan xarici dildən istifadə etmək məcburiyyətdən qalırsa, burada Internetin insanlara baxış etdiyi mütləq azadlıq ideyası haqqında danışmaq mümkün deyildir. Belə bir vəziyyət qloballaşma şəraitində milli mədəniyyətləri latin əlifbası ilə ifadə olunan sözlərin istifadəsinin təsiri altında saxlayır. Milli dillərin xüsusiyyətlərinə xələl gotırır, onlara yad təsirleri gücləndirir və dilləri aşındırır. İnsan onu əhatə bütün maddi və qeyri-maddi məşhurların hər birini öz dilindəki konkret sözlərlə adlandırır. Virtual məkanda isə bütün bu məşhurların hər birinə müvafiq domen adı verilməlidir. İstinad edilən, axtarılan hər bir elektron mənbənin öz domen adı olmalıdır.

Bəşəriyyət 4-cü sənaye inqilabı dövrünə qədəm qoyub. Əşyaların Interneti – kompüter, Internet və mobil telefon rabitəsindən sonra informasiya texnologiyaları sənayesinin növbəti inqilabi inkişaf mərhələsi kimi xarakterizə olunur. Belə ki, Internetə qoşulan hər bir əşa, predmet unikal IP-ünvana malik olmalıdır. Bu ünvanlar olmadan qurğular arasında əlaqə yaradıla bilməz.

Qeyd edək ki, Internet ünvanları keçən əsrin 70-ci illərində işlənilən hazırlanmış IPv4 protokolu üzrə paylanırdı. Lakin artıq Internet istifadəçilərinin sayı sürətlə artlığından IP protokolunun yeni versiyasına - IPv6-a (ing. Internet Protocol version 6) keçmək zorurəti yarandı. 1992-ci ildə IPv6 adı ilə yeni protokol yaradıldı. Əgər IPv4 üzrə ünvanların uzunluğu 32 bit idisə, IPv6-də bu göstərici 128 bitə bərabərdir. Ona görə də mümkün ünvanların sayı praktiki olaraq sonsuzluğa qədər ($3,4 \times 10^{38}$) artır. Yəni, hər bir potensial şəbəkə istifadəçisine 5×10^{28} ünvan düşür.

Bu protokolun tətbiqi Internetə çıxışı olan hər bir qurğunu unikal IP ünvanla təchiz etməyə imkan verir. Bu isə şəbəkəyə qoşulan bütün qurğuların bir-biri ilə bilavasitə qarşılıqlı əlaqəsini

təmin edir (məsələn, belə qarşılıqlı əlaqə evdəki məşət avadanlıqlarını birbaşa ofisdən idarə etməyə imkan verir). Artıq IPv6 trafiklərinin həcmi IPv4-ə nisbətən artmağa başlamışdır. Bu da Əşyaların İnterneti konsepsiyanının geniş şəkildə reallaşdırılması ilə bağlıdır [5].

Əşyaların İnterneti, yəni bizi əhatə edən hər bir maddi varlığın virtual mərkəzində öz domen adı ilə işarələnməsi yeni sənaye dövrünün əsas reallıqlarından olacaq. Bu konsepsiyanın reallaşması o deməkdir ki, yaxın gələcəkdə bizi əhatə edən bütün faydalı əşyalar IP ünvanına malik olacaqdır. Deməli gələcək onilliklər ərzində hər bir dildəki domen adlarının sayı o dildəki kəlmələrin sayı qədər, hətta ondan da çox ola bilər. Belə kütləvi prosesin düzgün principlər əsasında aparılmaması milli dillərin gələcəyinə çox böyük təhlükə yaradır və biz hazırda bu təhlükəni hiss etməkdəyik.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2013-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraiti”ndə zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programının, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixli Fərmanının əsas hədəflərindən biri də bu təhlükəni aradan qaldırmaqdır.

Domen adlarının yaradılması zamanı ingilis (latin) əlifbasından istifadə zərurəti milli dillərdə orfoqrafiy, qrammatik yanlışlıklar tədricin normaya çevirir. Məsələn, Azərbaycan Respublikası Şəhiyyə Nazirliyinin rəsmi Internet sahifəsinə tapmaq üçün www.sehiyye.gov.az domenindən istifadə edilməlidir. Göründüyü kimi, burada Azərbaycan dilinin hökumət tərəfindən təsdiqlənmiş orfoqrafiya qaydaları pozulmuşdur. Çünkü qaydalara, dilin ənənələrinə görə, bu söz orfoqrafiya lügətində “səhiyyə” kimi öz əksini tapmışdır. Domen adı kimi isə sözün tərkibindəki “ə” saitləri “e” ilə dəyişdirilir, beləliklə, “səhiyyə” sözü “sehiyye” sözü kimi təhrif olunmuş variantında rəsmi status alaraq normalivləşir. Məcburən təhrif edilmiş azərbaycandilli domen adlarının ictimai yerlərə, mediaya, rəsmi resurslarda, dövlət sənədlərində birbaşa və dolayı reklamı bu qüsurları qanuniləşdirərək onları ümumişlək edir.

Deməli, virtual mərkəzə mövcud olan problemlərdən biri də milli domen adlarının spesifikasiyili ilə bağlıdır. Domen adları ingilis hərfləri ilə verildiyindən bir çox hallarda Azərbaycan adlarını bu qrafikaya çevirdikdə müəyyən anlaşılmazlıqlar yaranır. Belə ki, Azərbaycan adları ingilis dilində yazıklärən bəzi hərflərin əvəzlənilməsi məcburiyyəti yaranır. Məsələn, Bakı, Qarabağ, Şuşa, Ağdam haqqında saytlar müxtəlif domen adları ilə adlandırıla bilər: baku.az, baki.az, karabakh.az, shusha.az, aghdam.az, agdam.az, aqdam.az və s. Hərflərin əvəzləlməsi (transliterasiya), nəticədə virtual aləmdə xaosa gətirib çıxara bilər. Dünyada virtual mərkəzə yaranan bu xaosu aradan qaldırmaq məqsədilə, transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri və ya hər birləşməsi ilə əvəzləlməsi) ilə bağlı standartlar mövcuddur. Latin qrafikalı Azərbaycan əlifbasının spesifik “ə”, “ö”, “ü” və s. bu kimi hərfləri ingilis qrafikalı latin əlifbasında olmadığından tərkibində bu hərflərin iştirak etdiyi sözlər əsasında domen adları yaradılarkən bu hərflərin necə transliterasiya edilməsi ilə bağlı standart qayda və tələblər Azərbaycanda mövcud deyildir. Ona görə də hər kas məcburən bu sözləri uyğun bildiyi şəkildə transliterasiya edir. Məsələn, “ə-e”, “ü-u”, “ş-sh”, “g-kh” və s. kimi uyğunlaşdırılır. Bu problem Azərbaycanda transliterasiya ilə bağlı sistemlən yaradılmasını həlli vacib mərhələlərdən biri edir. Beləliklə, Azərbaycan dilinin orfoqrafiya lügətindəki yüzlərlə sözdən düzəldilmiş və ya düzəldiləcək domen adları virtual mərkəzində ana dilimizə böyük təhlükə yaradır. Domen adlarındakı fonetik yayğınlıq semantik qeyri-dəqiqliklərin yaranmasına da səbəb olur (məsələn, www.əhsən.az – www.ehsan.az). Məsələn, hər hansı xəstəliklər, təbii fəlakətlər, sosial bələlər və s. ilə bağlı sayt yaratmaq istədikdə və məzmunu barədə qabaqcadan istiqamət vermək üçün ona www.bala.az adını seçdikdə domeni bu şəkildə formalasdırmadıq məmkün olmayıcaq. Bu zaman tərkibindəki “ə” saitini “e”, yaxud “a” saiti ilə transliterasiya edərək domeni ya www.bela.az, ya da www.bala.az variantında yaratmaq məcburiyyəti ortaya çıxır. Bunlar isə, göründüyü kimi, tamam başqa məzmunlar üçün uyğundur. Belə ki, bela.az domenli saytin qadınlar üçün,

www.bala.az domenli saytin valideyn və uşaqlar üçün hazırlanmış kontentlər təqdim etməsi daha məqsədə uyğun olar.

Digər bir problem ondan ibarətdir ki, domen adını seçib qeydiyyatdan keçirərkən "a", "ö", "ü" və s. kimi hərfərin istifadəsi çətin olduğu üçün qeydiyyatçılar bu hərfələrdən qaçırlar (həmin hərfər diskriminasiya olunur). Məsələn, Türkiyə türkçəsindəki 29 hərfdən 6-sı domen adları sistemində istifadə edilmədiyindən "İş Bankı", "Arçelik" kimi məşhur Türkiyə markaları öz domen adlarında "Isbank", "Arçelik" kimi uyğunlaşdırırmalar aparmaq məcburiyyatındadır [6]. Bu, o deməkdir ki, zaman keçdikcə həmin milli hərfərin virtual məkanda istifadə imkanları məhdudlaşır və istifadə tezliyi azalır. Belə bir hal, insan organizminin təkamülü nəticəsində funksiyası tədricən zəifləyən orqanları, məsələn, çəçələ barmağı xatırladır. Azərbaycan əlifbasındaki bu milli hərfər cırlaşır.

Hazırda bəzi dövlət qurumları, özəl təşkilatlar, media şirkətləri domen adlarını Azərbaycan dilində deyil, ingilis dilində yaratmağa üstünlük verir. Məsələn, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi Internet portalını tapmaq üçün www.justice.gov.az domen adı yazılmalıdır. Deməli, bu qurumun əsas infomasiyası resursuna daxil olmaq istəyən Azərbaycan vətəndaşı həm ədliyyə sözünün ingilis dilindəki tərcüməsini bilməli, həm də "justice" sözünü heç bir orfoqrafik səhər yol vermədən yazmağı bacarmalıdır. Belə bir zərurət və bu kimi digər çoxsaylı nümunalar ingilis dilini bilməyən yerli istifadəçilərin məlumat mənbələrini məhdudlaşdırır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir çox özəl və dövlət qurumları adlarının ingilis dilindəki variantları əsasında abreviaturalar (kripto ad), qisaltmalar yaradaraq domen adlarını da buna uyğun müəyyənlaşdırırlar. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin cabmin.gov.az, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-mlspp.gov.az, Gənclər və Ədmən Nazirliyinin mys.gov.az, Xarici İşlər Nazirliyinin mfa.gov.az, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin scfwca.gov.az, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin scwra.gov.az, Əmlak Məsələləri Dövlət Komitəsinin stateproperty.gov.az, Qida Təhlükəsizliyi Agentliyinin afsa.gov.az və s. domenləri buna nümunədir. Bu cür qarışq domen adları da infomasiya resurslarına çıxış imkanlarını məhdudlaşdırır və dilə xələl götürir.

Beləliklə, 20 ildən çoxdur ki, bir sira domen adları Azərbaycan dilinə böyük ziyan vurur və biz məcburun bununla barışmali oluruz. Bu gün Azərbaycanda e-dövlət sistemi qurulur, G2C (hökumət-vətəndaş), G2B (hökumət-biznes), B2G (biznes-hökumət) və s. münasibətləri formalasılır. Cəmiyyət üzvlərinin elektron hökumət resurslarından, virtual məkanın yaradığı imkanlardan istifadəsi genişləndikcə bu məkanda dilin saflığının qorunması məsələsinin də aktuallığı artır.

Domen adlarının yaradılması zamanı yalnız latin əlifbasından istifadə edilməsi iqtisadi baxımdan da bir sira mənfi nəticələr doğurur. Bu gün elektron ticarət (e-trade) dünya iqtisadi sisteminin əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. Digər tərəfdən, malumdur ki, ölkə, yaxud dünya miqyasında populyar bir əmtəə nişanının yaradılması üçün ayrı-ayrı şirkətlər tərəfindən hər il böyük həmdənə vəsaitlər xarclanır. Artıq amazon.com, ebay.com, alibaba.com və s. bu kimi bir çox domen adları da bütün dünyada nüfuzlu əmtəə nişanlarını成果转化 has been made. Bu zaman hər hansıa bir çin, yapon, yaxud ərəb firması Internet üzərindən ticarət etmək üçün bazara öz əlifbasi ilə deyil, latin əlifbası ilə yaradılmış nişanlar, o cümlədən domen adları ilə çıxməq məcburiyyatındadır. Bu iş şirkətlər arasında əvvəlcədən haqsız raqabətə yol açır.

İnsanların öz ana dillərindən istifadə edərək Internetdə istədikləri ünvanları yaza bilməməsi ayrı-ayrı cəmiyyətdə müxtəlif yaşı istifadəçilər arasında müəyyən fərqlər yaradır. Məsələn, Amerikada, Böyük Britaniyada oxuyub-yazmağı yenica öyrənən kiçik yaşı bir uşaq ona lazımlı olan Internet ünvanlarını çox asanlıqla yazış tapa bilər. Amma qeyri-latın əlifbali ölkələrdə itibidai məktəbin aşağı sinif şagirdinən hər hansı bir təşkilatın rəsmi saytına daxil ola biləməsi üçün latin əlifbasında müvafiq domen adlarını yazmağın gərək olduğunu öyrənəsinə bir neçə il zəmanət lazımdır. Bu mühüm faktları nəzərə alaraq, milli əlifba ilə yazılmış domen adlarının alınması məsələlərinin aşasında tədqiq olunması olduqca zəruri və aktualdır.

Beynəlmiləlləşdirilmiş domen adları

IDN ideyası 1996-ci ildə Sürx Universitetinin professoru Martin Dürst tərəfindən irəliləşdirilmiş və bu ideya sonrakı illərdə daha da inkişaf etdirilmişdir. Belə bir ideya hər kəsə öz ana dilində, milli əlifbası ilə domenlər yaradıb qeydiyyatdan keçirmək, onlardan istifadə etmək imkanı verir. Bununla, sağдан sola yazılıan ərəb, yaxud ənənəvi çin heroqliflərindən istifadə edərək domen adlarının yaradılması mümkündür [7].

Birinci səviyyəli domenlərin idarə edilməsi ilə məşğul olan ICANN təşkilatı bu ideyanı əsas götürərək 1998-ci ildə Tətbiqlərdə Domen Adlarının Beynəlmiləlləşdirilməsi (Internationalizing Domain Names in Applications – IDNA) sistemini standart kimi qəbul etdi və bu, bir çox yüksək səviyyəli domen adlarında tətbiq olundu. IDNA standartı tərkibində Unicode simvolları olan IDN-dən istifadənin mümkünüyüt üçün 2003-cü ildə bir mexanizm kimi qəbul edildi. Bu mexanizm çərçivəsində domen adları diakritik işarələrlə (Azərbaycan dilində ā, ğ, ö, ü və s.) birlikdə latin hərfərlərindən və ya qeyri-latın əlifbasının simvolları ilə yazılırdı (məsələn, ərəb, Çin və digər əlifbalar). Elə 2003-cü ildən etibarən də ICANN IDN ideyasının həyata keçirilməsini özünün əsas prioritetlərindən biri kimi qəbul etdi [8].

Qeyd edək ki, IDN hissəvi (Internationalized Domain Names second-level domain, IDN SLD) və tam (Internationalized Domain Names top-level domain, IDN TLD) olaraq iki yera bölnür. Hissəvi IDN-də milli simvollar ancaq domenin nöqtəyə qədərki sol hissəsinə daxil edilir. Məsələn, түтүрүскىنсимволы.com. Birinci səviyyəli domenə isə latin simvolları dəyişməz olaraq qalır. Tam IDN-də isə nöqtədən sağıdakı domen də milli əlifba qrafikası ilə yazılır: түтүрүскىنсимволы.рф. IDN təşəbbüsü yeni irali sürünlərən qeyri-latın hərfərləndən, əsasən, 2-ci və növbəti səviyyəli domenlərdə istifadə nəzərdə tutulurdu. 1-ci səviyyəli domen adları yənə ancaq latin qrafikası ilə olmalı idi. 1-ci səviyyəli domen adlarında latin qrafikasının modifikasiyası isə ilk dəfə ispdəniliklərən baş verdi. 2005-ci ildə Çili yaranmış imkandan faydalanaaraq 1-ci səviyyəli domen adlarına öz əlifbasında spesifik “ñ” hərfini daxil etdi. Ondan sonra öz etnodil əzallıklarını qoruyub saxlamaq istəyində olan, eyni zamanda milli Internet məkanını nəzarətdə saxlamağa can atan başqa bir çox ölkələrdə də qeyri-latın hərfərləndən yaradılmış domen adlarından istifadə arzusu meydana çıxdı. Çünkü, latin əlifbası və ingilis dili Internetdə milli dillər, mədəniyyətlərə qarşı tünüt mövqeyə yüksəldirdi. Ona görə domen adlarının qeyri-latınlaşdırılması antiqloballaşma hərəkatı tərəfindən da ciddi şəkildə dəstəkləndi və ICANN Internetdə əlifbanın liberallaşdırılmasına başlamalı oldu.

Bu prosesin birinci mərhələsi ümumlu siyasetin hazırlanması dövrü kimi müəyyənləşdirildi. Hər bir xalqa öz ana dilində və milli əlifbasında Internet resurslarına sahib olmaq imkanlarının təmin edilməsi məqsədi dönyanın müxtəlif ölkələrdə beynəlxalq konfranslar, simpoziyular keçirildi. ICANN hələ 2003-cü ildən IDNA-nın istifadəsi üçün siyasetə sonadı yaratmışdı. Həmin ildə bu sistemə asasında .jp, 2004-cü ilin martında .is, .info domenlərinin altdomenlərində bir neçə domen adını qeydiyyatdan keçirdi. Yaradılmış bu siyaset 2004-cü ilin noyabr ayında yenidən baxılaraq yaxşılaşdırıldı və 2009-cu ilin oktyabr ayında ICANN ölkələrin yüksək səviyyəli domenlərinin milli əlifba ilə yazılıbilməsi üçün müvafiq qərar qəbul etdi. Təşkilatın mütəxəssisləri ərəb, çin, yunan, yapon, ərəb, rus və digər dillərdə domen adlarından ibarət saytları testdən keçirdilər. İlk dəfə Misir, Səudiyyə Ərəbistanı və Rusiya öz ölkə domen kodlarının milli əlifba ilə ccTLD DNS serverlarının kök zonasında qeydiyyatını apardılar [9].

Ümumiyyətlə, qeyri-latın domen adlarının ilk istifadəçiləri Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlilikləri, Çin və Tailand sayılırlar. ICANN-in qərarından əvvəl də bu ölkələrdə saytların adlarını həmin ölkələrin dövlət dilində yazmaq mümkün olsa da, bu tətbiqlər beynəlxalq səviyyədə tanınmirdi. Bununla də görülmüş işin əhəmiyyəti azalırdı. ICANN-in həyata keçirdiyi təşəbbüsələr isə bu problemin yoluna qoyulmasına kömək göstərir və hazırkı Internet istifadəçiləri ilə bərabər, gələcəkdə Internet xidmətlərindən faydalananları da işini asanlaşdırır.

Uzunmüddətli formal prosedurlardan sonra, nəhayət, Rusiya da 2010-cu ilin 12 mayında .рф domenindən istifadə üzrə tam hüquq alda etdi və həmin tarixdə ölkə ərazisində tətbiq edilən ilk

tam IDN domenləri *президент.рф* və *правительство.рф* oldu. Yalnız ilk üç gün ərzində kiril qrafikası ilə yaradılmış mindən artıq domen qeydiyyatdan keçdi. İlk üç həftə ərzində isə 500-dən çox sayt fəaliyyətə başladı. ICANN-in adlarla bağlı Komitəsinin üzvü, Fransaya aid INDOM qeydiyyat qurumunun direktoru Stefan van Gelder Rusiya cəmiyyətinin .рф domeninə olan marağını insanların milli özüntüdöök hissi ilə izah etmişdir. Onun fikrincə, .рф rusiyalıların milli qürur predmetidir. Bununla insanlar bütün dünyada öz milli mənlərinə ifadə edə bilirlər. 1 mart 2013-cü ildə isə Ukrayna .укр domenini istifadaya verdi. İlk dövlərlərdə bu ölkələrdə brauzerlərlə bağlı müəyyən problemlər olsa da, hazırda istifadə edilən bütün populyar brauzerlər kiril qrafikası ilə daxil edilmiş domenləri dəstəkləyə bilir [10].

2011-ci ilin 20-25 iyununda Singapurda keçirilən 41-ci konfransda ICANN qlobal şəbəkə tarixində növbəti inqilabi dəyişikliklərdən birinə imza atdı. 2012-ci ildən yeni yüksək səviyyəli domenlərin - New gTLD qeydiyyatına icazə verildi və müvafiq ərizələrin qəbuluna başlandı. Yeni qaraətə asasən, artıq iri şirkət və şəhərlərin özlərinə maxsus yüksək səviyyəli domen adlarının alınmasında heç bir məhdudiyyət yoxdur. Misal üçün, ənənəvi .com, .org və digər domen zonalarının yerinə Internet-istifadəçiləri .apple, .baku, .город., .сайт, .онлайн, .дети, .москва və s. domen ünvanlarını da qeydiyyatdan keçirə bilərlər.

Amma New gTLD-də domen adının alınması daha mürəkkəb prosesdir. Bunun üçün ICANN tərəfindən akkreditə olunmuş qeydiyyatçının tətbiqlərinə əməl etmək və rüsum ödəmək lazımdır. New gTLD domeninin qeydiyyatına iddiyalı olan namızad, əslində, yeni bir reyestrin yaradılmasını və Internet infrastrukturunun bər hissəsinin idarəciliyini öz üzərinə götürür. ICANN tərəfindən qeydiyyat dövrü elan edildikdən sonra yeni yüksək səviyyəli domen adının alınması üçün namızad (yalnız hüquqi şəxslər) Ərizələrin Qəbulu Sistemində (TLD Application System - TAS) qeydiyyatdan keçməlidir. Bunun üçün, ə. 5000 ABŞ dolları həcmində depozit ödəməlidir. Yalnız bundan sonra ona ərizə formasının tam doldurulmasına imkan yaradılır. Ərizədə iddiya domen adından əlavə, özü haqqında ümumi məlumatları qeyd etməli, texniki, təşkilati və maliyyə imkanları haqqda suallara dolğun cavab vermelidir. Sifarişin qiymətləndirilməsi prosesinə başlamaq üçün ICANN tərəfindən tətəbə olunan 180000 ABŞ dolları tam ödənilməlidir. Bundan əlavə, zonanın xidmət haqqı ildə 25 min dollar təşkil edir. Lakin ekspertlərin fikrincə, belə domenlərin qeydiyyat qiymətinin çox yüksək olması yaxın gələcəkdə bu sahənin yalnız nəhəng şirkətlərin nüfuz mühəbarəsi meydانında çevriləsinə gətirəcəkdir. Digərləri sifariş edilmiş zonanın normal işinin təminatı üçün texniki imkanlara malik olduğunu sübut etməli olacaqlar. IDN-nin alınması zamanı ərizədə əlavə olaraq bu adın ingilis dilində mənasının açılışı göstərilməlidir. Cənubi domen adının təhqir mənası verib-verməsi, informasiya silahı kimi istifadə edilib-edilməməsi, nifrat, irqi, cinsi ayrı-seçkililik, nifrat məzmunu yaratmaması mühüm məqamdır [11].

Qeyd edək ki, IDN ilə bağlı texniki həllər hələ də latin alifbasının daxili kodlaşdırılması hesabına dəstəklənilər. IDN təsəbbüsünün özünü doğrultması üçün xeyli işlərin görülməsinə baxmayaraq, ICANN-nin mövqeyinə görə, yeni çoxdillil sahədə domen adları hələ istifadəyə tam hazır deyil və bəzi alifbaların çevrilmələri test mərhələsindədir. Digər tərəfdən, texnoloji standartlarda dəyişikliklərin aparılması bütün çoxdillil domen adlarının tamamilə qəbul edilməsinə zəmanət vermir. Bu sahədə görülən işlərin sürətləndirilməsi həm də milli dillərin maraqlarını təmsil edən şuraların mümkin qədər tez formalasdırılmasından asildir. Ona görə də ICANN təşkilatı 17 milli dildə domenlərin yaradılması maraqlarını təmsil edən şuraların mümkin qədər tez formalasdırılması tövsiyəsinə irəli sürür. Milli dillər siyahısına arəb, çin, kiril, yunan, ivrit, yapon, coreya, tamil, tay və digər diller daxildir. Məhz bu dillərdə olan domenlər yüksək səviyyəli yeni domenlərin qeydiyyatı üçün "IDN Fast Track" programı üzrə təqdim edilən müraciətlərdə göstərilib. Digər milli dillərin nümayəndlərləndən ibarət şuralar yaradılmışdır. Lakin başqa dillərin təmsilçiləri tərəfindən təsəbbüs göstərilərsə, bu dillər üzrə də şuralar yaradıla bilər.

IDN-dən sonra növbəti nəsil domenlər yüksək səviyyəli dil domenləri (Language top-level domain) hesab edilir. Bu domenlər Internet məkanında dünya dillərinin təqdimatı funksiyasını

yerinə yetirir. Məsələn: .pyc — русский, .укр (українська) — український, .eng (english) — английский). Domen adına təqdim edilən həmin dilin simvol-hərfəri daxil edilir.

Beynəlmiləlləşdirilmiş domen adları ilə bağlı problemlər

Araşdırma göstərir ki, IDN-nin müsbət perspektivləri ilə yanaşı hələ də həlli zəruri olan bəzi problemləri mövcuddur. Bir çox rəylər görə, çoxdilli domen adları Internetin universallığını ideyəsinə pozur. Bundan başqa, belə təbiqlər müxtəlif ölkələrin Internet resurslarını bir-birindən ayırrı, informasiya fazasının milli məkan hündürdən qapısına qalmışa rəvac verir. Xarici istifadəçilər milli domen adları ilə yaradılmış Internet sahifələrinə daxil ola bilmir. Əgər onlar milli dili bilmirlərsə, yaxud klaviaturalarında müvafiq əlifba yoxdur, bu zaman saytin ünvanını brauzerə yazmaq xeyli çatın olacaq.

İnformasiya axtarışlarının çətinləşməsi, xarici səfərlərdə olan istifadəçilərin klaviaturada milli əlifbaya aid hərfərin olmaması səbəbindən bəzi problemlərlə qarşılaşmaları və s. bu kimi qeydlər də çoxdilli domen adlarının manfi cəhətləri ilə bağlı irali sürülən rəylər sırasındadır.

Milli əlifbalarla yaradılan domen adlarının qeydiyyatı prosesinin bir neçə mərhələdən keçməsi uzunmüddətli prosesdir. Məsələn, .ukr domen zonasının buraxılışa tam hazır olması üçün 5 mərhələ keçmək lazımdır. Digər tərəfdən, məsələn, kırıl qrafikası ilə yaradılmış domenlərin əksər hissəsi ya redirektin (saytin sahifələrinin bir sahifədən digərinə yönəldirilməsi) köməyi ilə əsas sahifəyə yönəlir, yaxud latin qrafikası ilə olan əsas sahifənin sadəcə güzgüsi kimi çıxış edir. Bu işə o mənəni verir ki, sayt sahibi bütün hallarda əsas resursu latin domen zonasında saxlayır. Məsələn, .ukr zonasında qeydiyyatdan keçmiş, amma İsləməyən və ehtiyatda qalan domenlərin sayı bu ölkəyə aid olan və latin qrafikası ilə yaradılmış işlək domenlərlə müqayisədə xeyli çoxdur. Ona görə də bir çox mütəxəssislər hesab edirlər ki, optimal yol milli əlifbalarla yaradılmış domenlərə saytin vizit kartı kimi baxmaqdır. Latin qrafikası ilə yaradılmış domenlərin yaxşı səslənmədiyi, yaxud milli məkanda qəbulunun çətinlik yaratdığı vaxtlarda kirilla olan domen əsas saytin güzgüsi kimi çıxış edə bilər. Bu kiberskvotinqdən (qeydiyyatdan keçirilmiş əmtəə və ya ticarət nişanı olan domen adlarının zəbt edilməsi) qorunma imkanı da yaradır.

IDN sahəsində digər problemlərdən biri milli domen adlarının axtarış sistemlərində saytların optimallaşdırılması ilə bağlı yaradığı çətinliklərdir. Çünkü milli əlifbalar linklərdə bəzən, qeyri-korrekt şəkildə əks olunur. Xüsusiətən onları başqa fayl və sistemlər üçün köçürüb daxil edəndə (copy-paste) simvol və işarələr dəyişir, bu cür linklərlə işləmək o qədər da asan olmur. Ona görə axtarış sisteminin optimallaşdırılması – SEO (Search Engine Optimization) mütəxəssislərinin bir qismi hesab edir ki, milli əlifbalarla olan domenlərin latin zonasındaki domenlərlə rəqabətə girməsi çətindir. Məsələn, elə SEO şirkətləri var ki, müəyyən texniki çətinlikləri, bir çox resursların bu cür domenləri dəstakləmədiyini nəzərə alaraq kiril domenləri ilə olan saytların reklamından imtina edir. Amma bir çoxları da hesab edir ki, istənilən saytin tanınması onun tematikasından, rəqabətdən, hədəf auditoriyasından və digər SEO göstəricilərindən asılıdır.

Hazırda bu problem tədricən öz həllini tapır, ilk dövrlərdə domenlərdə qeyri-latın qrafikasından istifadə çətin idi, hazırda praktik baxımdan onlar istifadəçilər üçün ciddi bir fərq yaratır. Xidmətlərin çoxu bu cür domenləri dəstakləyir, onlardan istifadə praktikə genişlənir. Bu domenlərdən həm saytların əsas ünvanlarının daxil edilməsi, həm də güzgü kimi istifadə edirlər.

Son illərə qədər milli domenlərdən korporativ poçtların yaradılması üçün istifadənin çətinliyi də bu sahədəki problemlər sırasında idi. Amma artıq elektron poçtlarda IDN-in tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2014-cü ilin 5 avqustunda Google beynəlmiləlləşməni dəstakləmək məqsədi ilə Gmailin qeyri-latın əlifbaları ilə yaradılmış ünvanları təqdim etdi. 2016-cı ilin 7 dekabrında *noyma.pyc* Moskvada təqdim edildi [12].

2017-ci ilin 3 dekabrında isə Hindistanın Racastan əyalətinin baş naziri @rajasthan.in ünvanı ilə yanaşı @राजस्थान.भारत email ünvanından da istifadə etməyə başladı və beləliklə Racastan bütün dünyada hər bir vətəndaşa öz milli dilində emaldən istifadə etmək imkanı yaranan ilk ölkə oldu [13, 14].

2017-ci ilin 27 dekabrında isə Office 365 sistemi çərçivəsində beynəlmiləşdirilmiş elektron ünvanı dəstəyinin hazırlanlığını elan etdi. Hazırda ICANN yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların hazırlanmasının başa çatdığını bəyan edir. Lakin buna baxmayaraq, əksər istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ də latin əlifbasından istifadə edirlər. ICANN-in məlumatına əsasən, hazırda bu quruma daxil olan səkkiz dillə bağlı ərizələrə baxılır.

Beynəlmiləşdirilmiş domen adlarında olan elektron ünvanlar IDN email və ya International email də adlanır. Bu, ASCII qrafik şəbəkəsinə daxil olmayan beynəlxalq qrafikləri dəstəkləyən elektron ünvanıdır. Burada elektron ünvanların eyniləşdirilməsi, dünyadan əsas yazı sistemlərində həm interfeys, həm də transport səviyyələrində baş verir. Bu cür ünvanlarda UTF-8 kimi Unicode işarələrindən istifadə edilir və mətnin əsas ümumdünya yazı sisteminə uyğunlaşdırılmasına imkan verilir. Bu cür ünvanlara aşağıdakılardı nümunə göstərmək olar [15]:

- | | |
|-------------------------------------|----------------------|
| - <u>用户@例子.广告</u> | (Chinese, Unicode) |
| - <u>अजय@डाटा.भारत</u> | (Hindi, Unicode) |
| - <u>квіточка@пошта.укр</u> | (Ukrainian, Unicode) |
| - <u>Θσσρ@εχαμπλε.ψου</u> | (Greek, Unicode) |
| - <u>Dörte@Sörensen.example.com</u> | (German, Unicode) |
| - <u>аджай@эказампл.рус</u> | (Russian, Unicode) |

Beynəlmiləşdirilmiş domen adlarının perspektivləri

IDN-in üstünlükleri, yaratdığı imkanları daha çoxdur. Həm Azərbaycanda, həm də ümumilikdə türk dünyasında bu yenilikdən böyük səmərə verəcəyi qətiyyən şübhə doğurmur. İlk növbədə, IDN milli dil normalarının qorunmasına, bu normaların təhrifli hallarının qarşısının alınmasına yönəlir. Bu cür domenləri oxumaq, yadda saxlamaq və onlardan istifadə etmək daha asandır. Xüsusilə ingilis dilini bilməyən istifadəçilər öz milli dillərindəki domenlərdən çox rahatlıqla istifadə edə bilərlər. Məsələn, "цветы.укр" domeninin yazılışı və tələffüzü Ukraynadan olan istifadəçilər, yaxud "güllər.az" domeninin yazılışı və yadda saxlanması azərbaycanlı istifadəçilər üçün flowers.ua domenindən daha rahat və asandır.

Istifadəçilərin bir qismi hansısa sözü milli əlifbadakı müvafiq işarələr olmadan necə yazmaq, yaxud yadda saxlamaq lazım olduğunu bilmir. Yaxud ayrı-ayrı domenlərin yazılış qaydası ilə bağlı mübahisələr var, bu da son nəticədə domen adlarının təhrifinə və fərqli saytlara aparıb çıxarıır. Beləliklə, informasiya resurslarına rahat olçatanlıq imkanları məhdudlaşdır. IDN bu problemi ortadan götürür [16, 17].

Spesifik əlifbalarla yaradılmış IDN-in daha bir üstünlüyü də ondan ibarətdir ki, məsələn, Rusiyaya aid konkret bir saytin mümkün bütün yazılış variantları üzərində mülkiyyət hüququnu problemini sadəcə onun kırıl qrafikasında olan variantını almaqla həll etmək mümkündür. Bundan başqa, milli dillər domen adlarının yaradılması üçün böyük seçim imkanı verir. Çünkü ingilis dilindəki mümkin domen adlarının sayı artıq çox azalıb, milli dillərdə isə imkanlar hala genişdir.

Xarici istifadəçilərin milli qrafikləri domenlərlə ünvanlanmış sahifələri ziyarət etməsi ilə bağlı çatınlıklarla galinca, bu çatınlıkların böyük qismi artıq aradan qaldırılmışdır. Internet-axtarış sistemlərinin böyük əksəriyyəti bu sahifələri istifadəçiye təqdim etdiyi nüticələrdən əks etdirir. Klaviaturada milli əlifba işarələri olmadığı hallarda isə virtual yarlıqlardan istifadə etməklə bu cür sahifələrə problemsiz keçid etmək mümkündür. Latin əlifbasındaki hərflərdən təşkil olunmuş Unicode-dakı bir neçə hərfin milli əlifbalarla uyğunsuluğu da "punycode"un köməyi ilə öz həllini təpib. Punycode Unicode simvolları ilə yazılmış domen adlarını DNS serverları tərəfindən dəstəklənən ASCII simvollara çevirmək üçün istifadə olunur.

IDN-dən istifadə, ilk növbədə, Internetdən istifadə imkanlarının məhdud olduğu bölgələrdə dil manəsinə ortadan qaldırır. Beləliklə, informasiya cəmiyyətinin (IC) bərabər, tarazlı inkişaf təmin olunur. Bu domen adları vasitəsilə tam lokallaşdırılmış identifikasiatorlarının tətbiqi Internet

istifadəçilərinə virtual məskənda lokallaşdırılmış məzmunu daha asan çıxış imkanı qazandırır və Internetin səmərəliliyi artır.

Çoxdilli domen adlarından istifadə, bu yenilikdən faydalanan ölkələrə daha çox iqtisadi mənfaat gətirir. Məsələn, idiki vəziyyətdə ".com" soluğu ilə bitən Azərbaycan Internet sahifələri ölkə xaricindən çağırılır. Milli domen adlarının tətbiqi Internet trafikinə sərf olunan xarclara əhəmiyyətli şəkildə qənaət deməkdir. Bu zaman domen və hosting ödənişlərinin ölkə xaricinə axımı da dayanmış olur. Azərbaycan alifbasından istifadə etməklə yaradılmış hər hansı bir sayı xaricdə yaşayan soydaşlarımıza da xidmət göstərə biləcək.

Bələliklə, Azərbaycanın milli alifbası ilə domen adlarının yaradılması aşağıdakı problemlərin aradan qaldırılmasına kömək edəcək:

– Azərbaycan alifbası ilə domen adlarının tətbiqi ingilis dilini bilməyən insanların, xüsusilə də yaşı nəslin Internet resurslarından istifadə imkanlarını genişləndirəcək.

– Domen adlarının yaradılması və tətbiqi ilə bağlı müəyyən məhdudiyyətlər aradan götürüləcək.

– Azərbaycan dilində əmtəə nişanlarının düzgün təsvirinə imkan yaradacaq.

– Çoxdilli domen adları ingilisdilli olmayan yerli bazarlarda çıxış və bu bazarlarda reklam və marketing kampaniyalarının aparılması üçün geniş və səmərəli imkanlar verəcək.

– Bu cür hallər Azərbaycan dilinin norma və qaydalarını təhvilərdən qoruyacaq. İstənilən topomin və adların qeydiyyatına imkan yaradacaq.

– Müəyyən domen adlarının gələcəkdə kiberskvottinq (qeydiyyatdan keçirilmiş əmtəə və ya ticarət nişanı olan domen adlarının zəbt edilməsidir) məqsədilə qeydiyyatdan keçirilməsinin qarşısının alınmasına imkan verəcək və s.

Nəticə

Beynəlxalq səviyyədə qeyri-latın domen adlarının tətbiqi genişləndikcə Azərbaycanda da milli alifba hərflərindən istifadə olunmaqla domenlərin yaradılması mümkündür. Azərbaycan latin qrafikali alifbadan istifadə edən ölkələr qrupuna aid olduğu üçün milli domenlərin yaradılması o qədər böyük çatınlıklar hesabına başa gəlməyəcək.

Azərbaycanda IDN-i tətbiqi üçün tələb olunan bütün şərtlər mövcuddur. Ən əsas tələblərdən biri IDN dilinin həmin ölkədə əsas dil olması məsələsidir. Azərbaycan dilinin ölkəmizdə rəsmi dil olması, demək olar ki, bütün ölkə əhalisinin bu dildə danışması belə bir şartı təmin edir.

Bütün bunlara baxmayaraq, Azərbaycan dilində milli domen adlarının yaradılması sahəsində müəyyən problemlər də mövcuddur. Bu problemlərin həlli üçün müəyyən təkliflərin nazərə alınmasına ehtiyac vardır. Azərbaycanda latin qrafikasından istifadə olunsa da, istifadə etdiyimiz alifbada dilimizdən daxili qanunlarına uyğunlaşdırılmış "ə", "ö", "ğ", "ş", "ç", "ı", "ü" kimi sait və samitlərin mövcudluğunu milli domenlərin yaradılması üçün bir sıra texniki məsələlərin həllini zəruri edir.

Yalnız müvafiq texnoloji imkanların və problemlərin dəriindən dark ediləsi və buna uyğun siyasi və hüquqi qərarların qəbul edilməsi nəticəsində bu məsələlərin həllini milli və global məqyasda uğurla reallaşdırmaq olar. Bu kimi məsələlərin həlli qeyd edilən problemləri aradan qaldırmaqla yanaşı, başqa bir cəhətdən də fayda verəcək. Tərkibində "ə", "ö", "ğ" və s. bu kimi hərflərin olduğu domen adları yaradıldıqdan sonra bu domenlər xalqımızın daha bir milli əlaməti kimi çıxış edəcək. Hər bir Internet istifadəçisi bu cür domenlərin məhz Azərbaycan xalqına aid olduğunu biləcək. Bələliklə, belə domenlər xalqın milli identifikasiatoru rolunda çıxış edəcək. Üstəlik, həmin saytların məzmununu da vaxt itirmədən rahat şəkildə öyrənmək mümkün olacaq. Məsələn, adəbiyyat.az adlı saytın məzmununu domen adından müəyyən etmək elə də çatın deyildir. Bu cür domen adları Azərbaycana aid saytları bir çox türkdilli ölkələrə məxsus saytlardan da fərqləndirmək imkanı verəcək.

Bakı, Gəncə, Sumqayıt və s. kimi iri şəhərlərimiz üçün *.bakı, *.gəncə, *.sumqayıt kimi adlarda yüksək səviyyəli domen adlarının qeydiyyatdan keçirilməsi, "elincə.az", "qarabağ.az", "xankəndi.az" və s. kimi adların tərtibatı üçün mövcud olan problemlər aradan qaldırılmalıdır.

*.baki, *.naxçıvan, *.şəki, *.məktəb və s. bu kimi yeni adların alınması üçün aidiyyatı dövlət qurumları ilkin addımlar atmalıdır.

Bu, dünya azərbaycanlılarının Internet resurslarından istifadə imkanlarını artıracaq. Həmin addım ölkədəki domen adlarının qeydiyyatında mövcud olan problemlərin qarşısını alacaq. Digər tərəfdən məsələn, "məktəb.az" domen suffiksini üzrə ölkədəki bütün məktəblərin veb-resurslarının yaradılması və yaxud "sığorta.az", "mədəniyyət.az", "ədliyyə.az" kimi yeni adların tətbiqi yerli qurumların virtual sistemdə təsnifatına imkan verməklə yanaşı, azərbaycandilli istifadəçilərin Internetdən istifadəsini asanlaşdıracaq.

Azərbaycanın milli əlibası ilə domen adlarının tətbiqi üçün "Domen adlarının Qeydiyyatı Qaydalari" təkmilləşdirilib təsdiq olunmalıdır. Həmçinin Azərbaycan dilində olan milli domen adlarında istifadə sistemi hazırlanmalıdır. Azərbaycanın milli əlibası ilə domen adlarının tətbiyi və yazılıması qeydiyyat üçün nəzərdə tutulmuş beynəlxalq qaydalara və normalara cavab vermalıdır.

Məlum olduğu kimi, həzirdə latin qrafikali Azərbaycan əlibasındaki müvafiq hərfərin digər dillərə çevriləməsi zamanı onların hansı hərf və harf birləşmələrinə uyğun gəldiyini müəyyən edən standart transliterasiya konvertoru mövcud deyildir. Milli standart transliterasiya konvertorunun yaradılması da həllini gözləyən məsələlər sırasındadır.

Ədəbiyyat

1. Qasımovə R.T. İnternetdə domen problemləri və onların həlli yolları, Bakı, "İnformasiya texnologiyaları" nəşriyyatı, 2012, 164 s.
2. Gasimova R.T. On intellectual analysis of domain name registration data // Информационные технологии и компьютерная инженерия, Украина, 2010, №3 (19), c. 57-61.
3. The world's scripts and alphabets, <http://www.worldstandards.eu/other/alphabets>
4. Fətəliyev T.X., Hacırahimova M.Ş. Elektron elm: beynəlxalq qurumlar, təşəbbüsərlər və hüquqi baza, Ekspress-informasiya, "İnformasiya Texnologiyaları" nəşriyyatı, Bakı, 2010, 92 s.
5. Əliquliyev R.M., Mahmudov R.Ş. Əşyaların İnterneti: mahiyəti, imkanları və problemləri // İnformasiya cəmiyyəti problemləri, 2011, №2 (4), s. 29-40.
6. Alkan M., Canbay C. İnternet alan adları yönetimi, mevcut sorunlar ve çözüm önerileri, <http://www.btk.gov.tr>
7. Dürst M.J. Internet Draft: Internationalization of Domain Names, 1996, 12 p.
8. IDN: Многозычные имена доменов, <https://www.icann.org>
9. Qasımovə R.T. İnternetdə Azərbaycan əlibası ilə domen adlarının tərtib olunması məsələsi haqqında / "İnformasiya təhlükəsizliyinin aktual multidisiplinar elmi-praktiki problemləri" IV respublika konfransı, Bakı, 14 dekabr 2018-ci il, s. 101-104.
10. Серо А.Г. Доменные имена, М., "Бестселлер", 2006, 368 с.
11. Davis B.G. The New Thing, Uniform Domain-Name Dispute-Resolution Policy of the Internet Corporation for Assigned Names and Numbers // The Journal of World Intellectual Property, vol. 3, no. 4, July 2000, p. 525-554.
12. Ələkbərov R.Q., Rəşidov M.Ə., Mustafayev T.İ., Yaqubov M.M. Yüksək səviyyəli beynəlmiləşdirilmiş domen adları, onların qeydiyyatı və problemləri // İnformasiya cəmiyyəti problemləri, 2017, №1, s. 51-60.
13. В домене .рус заработала кириллическая электронная почта, 2016, http://www.cctld.ru/ru/press_center/digest/detail.php?ID=11038
14. Manoj Ahuja. Rajasthan becomes first in country to offer e-mail IDs in Hindi, Hindustan Times, 2017, <http://www.hindustantimes.com>
15. International email, http://www.wikiwand.com/en/International_email
16. Qasımovə R.T. İnternetdə global domen infrastrukturunun təhlükəsizliyi // İnformasiya Texnologiyaları Problemləri, 2015, №2, s. 61-67.
17. Qasımovə R.T. Milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılması məsələləri // İnformasiya Texnologiyaları Problemləri, 2015, №1, s. 62-69.

УДК.004.89

Касумова Рена Т.¹, Джадаров Едгар М.²

^{1,2}Институт Информационных Технологий НАНА, Баку, Азербайджан

¹renakasumova@gmail.com, ²yedgar@yandex.ru

Некоторые проблемы регистрации доменных имен с азербайджанским алфавитом в Интернете

В статье проанализированы существующие проблемы и текущее состояние в сфере регистрации доменных имен с использованием азербайджанского алфавита в Интернете. С этой целью исследован процесс регистрации интернационализированных доменных имен (IDN) верхнего уровня. В то же время были проанализированы существующие проблемы в области IDN, вызывающие затруднения в процессе регистрации и составления национальных доменных имен. Было установлено, что необходимо разработать систему использования национальных доменных имен на азербайджанском языке для создания доменных имен с национальным алфавитом, решить технические проблемы, улучшить процесс регистрации доменных имен и создать стандартный транслитерационный конвертер. В ней также анализируются проблемы, связанные с соответствием алфавита, используемого в Азербайджане, внутренним законам языка, международным нормам и правилам регистрации и составления доменных имен. В статье также дан ряд рекомендаций и предложений по решению этих проблем. Эта статья может быть использована для реализации мероприятий по созданию национальных доменов в Азербайджане и других тюркоязычных странах. В статье обзорного характера в основном используется описательный метод.

Ключевые слова: *доменные имена, домен верхнего уровня, ICANN, IDN, DNS, интернет вещей.*

Rena T. Gasimova¹, Yedgar M. Jafarov²

^{1,2}Institute of Information Technology of ANAS, Baku, Azerbaijan

¹renakasumova@gmail.com, ²yedgar@yandex.ru

Problems of the registration of domain names with the Azerbaijani scripts on the Internet

The article analyzes existing problems and status of the domain names in the internet using Azerbaijani scripts. The registration process for the internationalized domain name (IDN) is explored. At the same time, existing problems complicating the process of registration and compilation of the national domain names in the field of IDN are analyzed. It is found out that it is necessary to develop a system for using the national domain names in the Azerbaijani language to create domain names with the national scripts, solve technical problems, improve the process of the domain names registering and create a standard transliteration converter. It also analyzes the problems associated with the correspondence of the scripts used in Azerbaijan, the internal laws on the language, international standards and rules for the registration and compilation of domain names. The article also provides a number of recommendations and suggestions for solving these problems. This article can be used for the implementation of activities to create the national domains in Azerbaijan and other Turkic-speaking countries. This review article mainly uses the descriptive method.

Keywords: *domain names, top-level domain, ICANN, IDN, DNS, Internet of Things.*